



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Ekologiya və ətraf mühitin mühafizəsi

Dünyada geosiyasi müstəvidə kəskinləşən ziddiyətlər planet üçün getdikcə ciddi problemlərə çevrilən iqlim dəyişikliyi məsələsinə arxa plana atıb. Lakin ekspertlər iqlimlə bağlı məsələyə, əslində, daha çox diqqət edilməsinin zəruriliyini ön plana çəkirler. Hesab edilir ki, bu məsələ artıq bütün başarıyyət üçün ciddi təhlükə mənbəyinə çevirilir.

Iqlimlə bağlı meydana çıxan problemlərin mənfi fəsadları ən müxtəlif sahələr üzrə özünü qabarıq bürüze verir. Məsələn, iqlim dəyişikliyi bütün dünyada insanların sağlamlığı üçün getdikcə daha ciddi fəsadlar töredir. "Lancet" tibb jurnalında dərc olunan "Geri sayma" adlı illik hesabatın müəllifləri onlarla beynəlxalq təşkilatın, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarının nəticələrini birləşdirib belə qənaətə gəliblər.

Iqlim dəyişikliyi artıq bəzi ölkələrə dağıdıcı təsir göstərir

Hesabatdan melum oldu ki, istidən indi getdikcə daha çox insan ölürlər. Bu fonda BMT-nin baş katibi Antonio Guterres son vaxtları iqlim problemlərinin hellini sonraya təxirə salmaq tendensiyası olduğunu etiraf edib və mövzunun hazırlığı beynəlxalq gündəliyə qaytarılması istəyib. Guterreşin sözlerinə görə, dünyanın qalıq yanacaqlardan asılılığı çoxdan nəzarətdən çıxıb: "Biz həqiqəti söyleməliyik. Həqiqət budur ki, iqlim dəyişikliyi artıq bəzi ölkələrə dağıdıcı təsir göstərir". Melburn Universitetinin professoru Ketrin Bouen də vəziyyətin mürekkeb olduğunu qeyd edir: "Dünyanın hər bir ölkəsində hökumətlər və şirkətlər insanların sağamlığı və rifahı bahisəna qalıq yanacaqların yandırılmasını prioritətləşdirməkdə davam edir. Və həqiqətən təcili tədbirlər görməliyik. Belə tədbirlər görən ölkələr olsa da, onların sayı azdır". Yell Universitetinin İqlim Dəyişikliyi və Sağlamlıq Mərkəzinin eksperti, hesabatın həmmüəllifi Codi Şerman bildirib ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr hərəkətə keçməlidir: "Iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələr isə nəticələrin öhdəsində gəlməyə ən az hazırlırlar. Atmosferə ən çox tullantılar buraxan zəngin ölkələr və resursları olmayan kasıb ölkələr var". Hesabatda deyilir ki, bütün dünyada insanların sağlamlığı qalıq yanacağın yanmasının tərəfdarlarının mərhəmetinə qalıb. Bildirilir ki, 2020-ci ilde 4,7 milyon insan havanın çirkənməsi nəticəsində dünyasını dayışib. Üstəlik, 1,3 milyon ölüm birbaşa qalıq yanacaqların yandırılması ilə bağlıdır. Ötən il bu gətəricilər daha da artıb və bu ilin yekununda da rəqəmlər yüksək olacaq.

Yaranmış vəziyyətdə ən böyük problemlərdən biri ərzaq təhlükəsizliyidir. "Lancet" in təhlili göstərir ki, hazırda 1981-2010-cu illər ilə müqayisədə dəha 100 milyon insan əsas ərzaq çatışmazlığı ilə üzləşir. Səbəb iqlim dəyişikliyinin ərzaq istehsalına mənfi təsiridir. Şiddətli quraqlıqdan təsirlənən torpaq sahəsi son yarım əsrə demək olar ki, üçdə bir hecmidə artıb, yüz milyonlarda insan əkinçilik edə bilmir və su-suzluqdan ölmək riski ilə üzəsiblər. London İqtisadiyyat Məktəbinin "Grantham" Tədqiqat İstututunun direktoru və hesabatın aparıcı müəllifi Elizabeth Robinson qeyd edir: "Iqlim dəyişikliyi artıq qida təhlükəsizliyinə mənfi təsir göstərir. Temperaturun daha da artması, ekstremal hava hadisələrinin tezliyi və intensivliyi, karbon dioksid konsentrasiyaları insanlar üçün qidanın mövcudluğuna və çıxışına daha çox təzyiq göstərir". Baş verenlər Misirin Şəhər-i Şeyx şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransında da əsas diqqət merkezində olub. Burada Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizəsi xüsusi diqqət merkezində yer alıb və təqdir edilib. Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev iqlim sistemine təsirlərin azaldılması sahəsində Azərbaycanın qlobal səylərə töhfəsi haqqında məlumatlar verib. O, "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf'a dair Milli Prioritetlər" adlanan yeni strategiyada iştilik effekti yaranan qaz emissiyalarının azaldılması məsələsinin xüsusi qeyd olunduğu diqqətə çatdırıb. Həmin fealiyyətlərin icrası iqlim dəyişmələri üzrə beynəlxalq təşəbbüslerle tam uzalaşır və beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə, hədəflərə nail olunmasına bilavasitə töhfə verir. Azərbaycanın enerji sisteminin qoyuluş gücündə bərpə olunan enerji mənbələrinin xüsusi çəkisi 2030-cu ilə qədər hazırlı 17 faizdən 30 faizə çatdırılması, o cümlədən enerji səmərəliliyinin artırılması, aztullantılı nəqliyyata keçid və sənaye sektorunda aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, məsələrin və yaşlılıq sahələrinin çoxaldılması və digər əhəmiyyətli mitiqasiya fealiyyətlərimizin növbəti illərdə daha da intensivləşdirilecəyi haqqında məlumat verilib. Kon-

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə ən çox töhfələr verən ölkələr sırasındadır



frans iştirakçılarının diqqətinə Azərbaycan ərazilərində 30 illik işğal dövründə Ermənistən tərəfindən tərədilən dağıntıların və ekosidin tam miqyası barədə faktlar çatdırılıb. Eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərdə geniş-miqyaslı postkonflikt reabilitasiya, berpa işlərinin həyata keçiriləsi, ərazilərin iqlime dost, ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanaraq bərpası, "ağilli" və "yaşlı" yanaşmaların tətbiqinin əsas prioritetlərimiz olduğu haqqında məlumat verilib. Həmin yanaşmaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevriləməsi na zəmin yaradılması qeyd olunub. Qeyd edək ki, işğaldan azad olmuş ərazilərdə 2050-ci ilədək "netto sıfır emissiya" zonasının yaradılması ölkəmizin qlobal dekarbonizasiya səylərinə töhfəsi olacaq.

Qlobal istixana qazlarının konentrasiyası artmaqdə davam edir

Onu da qeyd edək ki, iqlim dəyişikliyi fonunda qlobal istileşmə daha çox diqqət mərkəzindədir. Bunun ümde səbəblərindən biri havaya atılan zərərlər qazlarının həcmidir. Iqlimləşnəslər havaya atılan zərərlə qazların həminin mövcud səviyyədə qalacağı və ya artacağı halda Yer kürəsində temperaturun dəha 1,5 dərəcə yüksəlcəyini proqnozlaşdırırlar. Burada xətirlədək ki, 2015-ci ilin dekabrında qlobal istileşmə ilə mübarizə üzrə imzalanmış Paris sazişi ərzivəsində iştirakçı ölkələr orta illik temperatur artımını hazırlı səviyyədə saxlamaq üçün yaxın onilliklər ərzində havaya atılan karbon qazının səviyyəsini azaltmağı öhdələrinə götürüb. Bundan əlavə, sazişdə iştirak edən ölkələr atmo-

sferdən karbon qazını aktiv şe-kildə udan məşələrin və digər təbii ekoloji sistemlərin sürətli bərpası üçün planlar hazırlanıb. Lakin bu tədbirlər iqlim məsələsinin həlli üçün bəs etmir. Çünkü havadaki istixana effekti yaranan qazların səviyyəsi sürətli artır.

Qlobal istixana qazlarının konentrasiyası artmaqdə davam edir və qalıq yanacaqla bağlı emissiyalar artıq koronavirus pandemiyasından əvvəlki səviyyələri aşır. Demografiya professoru Raya Muttarak diqqəti istixana qazı emissiyalarının digər məsələlərlə yanaşı, əhalinin gelir səviyyəsi ilə də əlaqəli olduğunu diqqət çəkir: "Xalıs sərvət baxımından insanların en zəngin 10%-i əslində atmosferə atılan istixana qazlarının 50%-ne cavabdehdir. Planətə cəmi 770 milyon belə insan var. Eyni zamanda, bəşəriyyətin en yoxsus hissəsi təxminən dörd milyarddır, onlar atmosferə yalnız 12% istixana qazları buraxır". İnsan fealiyyəti ilə iqlim dəyişikliyi arasında əlaqə çoxdan sübut edilib. Əhali artımının ətraf mühitə təsiri zamanla nə qədər çox olacağımızdan asılı olacaq. Alımlar vurğularılar ki, iqlim dəyişikliyi və hər şeydən əvvəl qlobal istileşmə insan fealiyyəti və davranışlarından təsirlərdir. İstixana qazları emissiyasına gəldikdə, bəzi ölkələr digərlərindən daha çox məsuliyyət daşıyırlar. İqlim dəyişikliyindən ilk əziyyət çəkən az inkişaf etmiş ölkələrdir. Onların maliyyə imkanları sel, quraqlıq və digər təbii felakətlərin nəticələrinin öhdəsindən müstəqil şəkildə gəlməyə imkan vermir. Hökümlərəsə Ekspertlər Şurası 2050-ci ilə qədər dünya əhalisinin təxminən 3%-nin iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalacağını proqnozlaşdırır.

Azərbaycan da buna qarşı mübarizə aparılmasını vacib hesab edir. burada bir daha xatırladaq ki, cari ilin noyabrın 11-də Səmərqənd şəhərində "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Beyannamə" imzalanıb. Türkiyənin təşəbbüsü ilə hazırlanarı Beyannaməni Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Macaristanın baş nazirinin xanımı Aniko Levai imzalayıb.

Beyannamədə Paris Sazişindəki və Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Beyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyanın həyata keçirilməsinə sadıqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Beyannamədə BMT-ye üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırılmışa dair çağırış edilir. Azərbaycan özü bu istiqamətde artıq müvafiq addım-lar atır.

Tahir TAĞİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyilə çap olunur.